

## Məhəmməd Hadi poeziyasında ənənə, novatorluq və bədii üslub axtarışları

Şərqiya Məmmədli  
 Filologiya üzrə fəlsəfə doktoru  
 E-mail: maarifci\_qadinlar@mail.ru

**Annotasiya.** Məqalədə XX yüzil Azərbaycan romantik poeziyasının görkəmli nümayəndələrindən biri olan Məhəmməd Hadinin poetik irsi ənənə və novatorluq işığında nəzərdən keçirilmişdir. Şairin klassik ədəbi irsində qüdrətli sənətkarların yaradıcılığını kor-koranə təqlid etmədiyi, əksinə təsirləndiyi və bəhrələndiyi şairlərin əsərlərinə novator şəkildə yanaşlığı vurğulanmışdır. Müəllifin əsərlərinin dil baxımından ağır, çətin anlaşılan olması klassik ənənədən gələn dil və üslubun qorunub saxlanılması zərurəti ilə izah edilmişdir.

Məhəmməd Hadinin romantik üslubu üçün səciyyəvi olan – şeirlərində fəlsəfiliyin ağırlıq təşkil etməsi də daha çox şairin klassik ənənəyə bağlılığı ilə əsaslandırılmışdır.

Məqalədə bəhs olunan problemin təhlili kontekstində şairin yaradıcılığı haqqında yazılın araşdırma məsələləri da müraciat olunmuş, yeri göldükən, onlardan bəhrələnilmişdir.

**Açar sözlər:** Azərbaycan poeziyası, Məhəmməd Hadi, romantizm, ənənə, novatorluq

**Məqalə tarixçəsi:** göndərilib – 03.03.2023; qəbul edilib – 05.03.2023

## The searches of tradition, innovation and artistic style in Muhammad Hadi's poetry

Shargiya Mammadli  
 Doctor of Philosophy in Philology  
 E-mail: maarifci\_qadinlar@mail.ru

**Abstract.** In the article the poetic heritage of Muhammad Hadi, one of the prominent representative of Azerbaijani romantic poetry of the 20th century is reviewed in terms of tradition and innovation. It is emphasized that the poet didn't imitate the creativity of artist blindly and on the contrary, he approached the works of the poets that he was influenced and benefited from in an innovative way. The difficulty of understanding the author's works in terms of language is explained by the need to preserve the language and style of the classical tradition.

The preference of philosophy in poetry in Muhammad Hadi's poems that is characteristic of the romantic style has been justified by the poet's attachment to the classical tradition.

In the article is studied the researches about poet's creativity in the context of the analyzes of the problem and benefited from them.

**Keywords:** Azerbaijani poetry, Muhammad Hadi, romanticism, tradition, innovation

**Article history:** received – 03.03.2023; accepted – 05.03.2023

## Giriş / Introduction

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında ədəbi ənənəyə söykənmə və ondan özünəməxsus şəkildə bəhrələnmə romantik poeziyada qabarıq tərzdə özünü bürüzə verməkdədir. Maarifçi-realist və satirik poeziyadan fərqli olaraq, romantik şeirin üfüqləri daha geniş olduğundan bu aspekt klassik ənənəyə bağlılıq məsələlərində də aydın şəkildə duyulmaqdadır. Bu dövündə Azərbaycanın romantik poeziyası "klassik milli şeirin təbii davamı olmaqla bərabər, həm də tamamilə yeni mərhələsi idi. Dahi Füzulidən sonra bizi Füzuliya bənzərliyi ilə yox, ondan fərqli ilə heyratlaşdırıb ilk böyük romantiklər bu dövrədə yetişir" [9, s.321]. Bu proses isə təbii olaraq ənənəyə bağlılıq və ondan bəhrələnmə müstəvisində gerçəkləşə bilərdi.

Qeyd edək ki, "XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında yaranan romantizm cərəyanı estetik hadisə kimi Osmanlı ədəbiyyatında XIX əsrin sonlarında formallaşmış və 1901-ci ilə qədər davam edən "Sərvəti-fünun" ədəbi məktəbi ilə bağlı" olmuşdur [15]. Bu isə təbii olaraq Azərbaycan romantik poeziyasında Türkiyə ədəbiyyatının, xüsusilə poeziyanın təsirini şərtləndirməkdədir.

## Əsas hissə / Main part

XX yüzilin əvvəllərində romantik şeirin təmsilçiləri sırasında Məhəmməd Hadi, Abbas Səhhət, Əhməd Cavad, Hüseyin Cavid, Səməd Mənsur və başqa görkəmli ədəbi şəxsiyyətlərin yazıcı yaratması milli poeziyada bu istiqamətin özünəməxsus inkişaf yolu keçməsini təmin etmişdir. Adı çəkilən sənətkarların hər birinin böyük istedad sahibi olması, yaradıcılıq potensialı ilə milli ədəbiyyat tarixində özünəməxsus mövqə tutması, şübhəsiz ki, problemin fərqli səfəralarda gerçəkləşməsinə şərtləndirmişdir.

Bəzi araşdırıcıların qənaətinə, XX əsrin əvvəllərində Azərbaycan poeziyasında romantizm məsələlərindən bəhs edərkən birtərəfi şəkildə deyil, həmçinin qarşılıqlı təsirlənmə və bəhrələnmələrin olduğu diqqət mərkəzinə çəkilməlidir. Məsələn, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin Məhəmməd Hadinin "Seçilmiş əsərlərinə" yazardığı ön sözdə bu kontekstdə irəli sürdüyü mühələhizələr bəhs olunan problemdə münasibətdə orijinallığı ilə seçilir. "XIX-XX yüzillərin böyük Türk romantizmini Əbdülhəq Hamid, Namiq Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyin Cavid, Abbas Səhhət, Abdulla Şaiq... demək olar ki, birləşdə yaradmışlar. Məhz onların bir sənətkar, ideoloq və mütəfəkkir xidmətindən (hünərindən) dünya romantizminin Qərbədən və Rusiyadan (M.Y.Lermontovdan) sonra ikinci klassik intibahı Asiya-İslam, Şərq dalğası yaranmışdır" [7, s.13].

Göründüyü kimi, görkəmli ədəbiyyatşunas Yaşar Qarayevin mühələhizələrində maraq doğuran əsas məqam ədəbiyyatların qarşılıqlı təsirlənmə və zənginləşmə məsələsinə diqqətin yönəldilməsidir. Şübhəsiz ki, məsələnin bu şəkildə qoyuluşu romantik poeziyanın global müstəvیدə araşdırılmasına stimul və təkan verən amil kimi dəyərləndirilməlidir. Əlbəttə, indiyədək bu zəmində araştırma aparılmadığından konkret fikir və mühələhizələr yürüdülməsi mümkün deyildir, lakin problemə diqqətin yönəldilməsi baxımından ədəbiyyatşunas alimin qənaətlərinin aktuallığı şübhə doğurmur.

## Ənənə və novatorluq məsələləri

XX əsrin əvvəllərində Azərbaycan şeirində klassik ənənədən özünəməxsus şəkildə bəhrələnmiş sənətkarlar içərisində "Azərbaycan romantizm ədəbi cərayanının görkəmli nümayəndlərindən" [11, s.428] olan Məhəmməd Hadinin yaradıcılığı nəzər-diqqəti cəlb edir. Əsərlərinin dili, üslubu, yazı tərzi, bütövlükdə obraz və bədii təsvir vasitələri belə qənaət gəlməyə əsas verir ki, M.Hadi daha çox klassik ədəbi ənənəyə bağlı olmuş, özündən əvvəlki ədəbiyyatın, xüsusilə divan ədəbiyyatının təsiri ilə yaradılmışdır.

Lakin bir məsələyə diqqət yetirmək lazımdır ki, Məhəmməd Hadi klassik ədəbi irsi, bu zəngin irsi yaradan qüdrətli sənətkarların yaradıcılığını kor-koranə təqlid etməmiş, əksinə təsirləndiyi və bəhrələndiyi şairlərin əsərlərinə novator şəkildə yanaşmış, məhz bu səbəbdən

*“klassik şeir məktəbimizin əsiri olmamışdır”* [11, s.428]. Çünkü M.Hadi nə qədər klassik ənənəyə bağlı olsa da, novator, yenilikçi düşüncəyə sahib olmadan böyük sənət əsərləri yaratmağın mümkünülüyünü anlamışdır.

Əli bay Hüseynzadəni özüne ustad hesab edən [5] Məhəmməd Hadi müharibə mövzusunda yazdığı “Ulduzlu bir gecədə müharibə tamaşası və “Şahnamə” şairi-ziiqtidarını xatırlamaq” adlı şeirində İran şairi Ə.Firdövsinin bəhs olunan əsərindən təsirlənmişdir. Şairin 1915-ci ildə qələmə aldığı bu şeirdə şahidi olduğu müharibənin faciə və dəhşətləri “Şahnamə”dəki hərb səhnələri ilə müqayisə olunmuşdur:

*“Deyildir bu qovğayı-Turanzəmin,  
Bu cəngi-fünundur, cəhiməsərin.  
Deyildir bu qovğayı-Əfrasiyab.  
Bu bir cəngdir, cəngi-aləməxərab.  
Bunu görməmisi Rüstəmi-filtən,  
Bu bir cəngdir, meyveyi-elmü fən”* [7, s.273].

M.Hadinin bəzi əsərlərində Qərb maarifçilərinin yaradıcılıq ənənələrinə söykəndiyi, yeri gəldikcə, onlardan ideya-estetik yönən bəhrələndiyi müşahidə olunmaqdadır. Ədibin yazılarında Şarl Lui Monteskyö, Fransua Volter, Jan Jak Russo kimi klassiklərin əsərləri ilə yaxın və oxşar məqamlar olduğu müşahidə edilməkdədir. Bu mənənə müəllifin “Beşikdən məzaradək başşorın əhvali” şeiri daha çox diqqəti çəkir. Burada fransız mütfəkkiri Jan Jak Russonun əsərlərindən təsirlənmə duyuşular [7, s.13].

Türkiyə ədəbiyyatı, professor Əli Yavuz Akpinarın qənaətinə, Məhəmməd Hadinin şeirlərində Namiq Kamal, Tofiq Fikrət, Əbdülhəq Hamidin təsiri aşkar şəkildə duyulmaqdadır [2, s.73]. Alimin fikrincə, bu təsir istər mövzu, istərsə də forma-sənətkarlıq baxımından özünü bürüze verir. M.Hadinin bir şair kimi ədəbi mövqeyi məhz bu müstəvidə dəyərləndirilərkən bütün yönərilə aşkarlanmış olur. Şairin nəşr olunan kitablarına daxil edilən şeirlərinin sadəcə başlıqları onun Türkiyə ədiblərinin əsərlərindən təsirləndiyini, yaradıcı şəkildə bəhrələndiyini aşkarlamışdır.

Məhəmməd Hadinin “Bir iştikayı möhriq...çəsmi-adəb bu gün ədəbiyyata ağlayır”, “Tofiq Fikrət”, “Nası yüksəlməli”, “Fikrət” adlı şeirləri Türkiyə ədibi Tofiq Fikrət itihaf olunmuşdur. Ədib bununla kifayətlənməmiş, Azərbaycanda Tofiq Fikrət ırsının ilk araşdırıcılarından olmuş, 1911-ci ildə “Səda” qəzetində şairin yaradıcılıq yolundan bəhs edən, daha doğrusu onu geniş oxucu kütləsinə tanıtmaq məqsədilə yazmış olduğu “Ədəbiyyat müştəqlərinə bir məşərat” adlı məqala dərc etdimişdir [10].

M.Hadinin “Böyük Tofiq Fikrətə kiçik töhfə” epiqrafi ilə ünvanlaşlığı, bir növ cavab səpkisində qələmə alınmış “Nası yüksəlməli” şeiri ədəbi ənənəyə həssas münasibətin bənzərsiz örnəklərindən biridir. Adı çəkilən şeirdə müəllif sənətin, mədəniyyətin inkişafı üçün azadlığın, hürriyyətin önemini və əhəmiyyətini vurğulamışdır:

*“Yüksəlməli! Fəqət nə ilə, ey böyük ədib?  
Ey bağınu xəzan görərək susmuş andalıb.*

*Hürriyətin qanadları lazımdır uçağı,  
Yüksəkdən enməyən mədəni yarı qucağına”* [7, s.262].

“Nası yüksəlməli” şeirinin sonunda şair Qərb ilə Şərqi müqayisə edərək poetik düşüncə və qənaətlərini aşağıdakı şəkildə tamamlayır:

*“Qərbi üzündə xəndə, bizim çeşmimizdə ab,  
Qərbin həyatı şən də, bizimki yazılı, xərab!”* [7, s.264].

M.Hadinin “Seçilmişmiş əsərləri”nə ön söz yazan AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin mülahizələri ənənə və novatorluq məsələləri baxımından şairin yaradıcılıq axtarışlarının səciyyələndirilməsinə imkan verir: “*Tofiq Fikrət kimi Hadinin də xəlqiyəti – bəşər, milliyyəti – türk, zehniyyəti – islam və irfan olub; türk xalqlarının hər biri Hadini də öz doğma oğlu və şairi hesab edə bilər*” [7, s.12]. Göründüyü kimi, ədəbiyyatşunas alimin sərrast mülahizələri M.Hadinin yaradıcılığında ənənəyə bağlılıq və yenilik probleminə aydınlıq gətirməklə yanaşı, həmçinin ədibin ədəbiyyat tarixindəki mövqeyini şartləndirir. Çünkü burada görkəmlili Azərbaycan şairinin zəngin poeziyik yaradıcılıq dünyası obyektiv şəkildə dəyərləndirilmişdir.

M.Hadinin 1914-cü ildə qadın azadlığı mövzusunda qələmə aldığı “Mühümeyi-əşər” adlı şeirində Tofiq Fikrətin adı dəfələrlə çəkilir, onun xidmətləri poeziyik şəkildə səciyyələndirilir. Bu isə şairin Türkiyə ədibinin yaradıcılığına ötəri münasibət bəsləmədiyi, onun əsərlərinə daim izlədiyi və yazılarından və fikirlərindən bu və ya başqa şəkildə bəhrələndiyini göstərir.

*“İştə Fikrət o dahiyi-fəyyaz,  
Aləmi-fikiri-ingilabi-riyaz.  
Nə gözəl söyləyirdi, son susdu,  
O böyük şair aqıbat küsdü”* [7, s.250].

M.Hadi Tofiq Fikrətlə yanaşı, Türkiyə ədəbiyyatının tanınmış simaları olan Əbdülhəq Hamid, Abdulla Cövdət və Rəcaizadə Mahmud Əkrəmə müraciətlə şeirlər yazmış, onların əsərlərindən təsirlənmiş, həmçinin məqsədinə müvafiq şəkildə bəhrələnmişdir. Adı çəkilən şairlərin yaradıcılığına münasibətdə onun fərqli mövqedən çıxış etdiyi diqqəti çəkir.

Ədəbiyyatşunas Əziz Mirshədovun qənaətinə, Məhəmməd Hadinin poeması yaradıcılığına Əbdülhəq Hamidin “Ölü” əsəri ciddi təsir göstərmişdir [14, s.208]. Onu da xatırladıq ki, M.Hadi hələ 1908-ci ildə qələmə aldığı və “Təzə həyat” qəzetiində dərc olunmuş “Biz həqiqətə gülürük, həqiqət bizi ağlayır” adlı şeirini “şəklinde” rədifi ilə yazmışdır:

*“Züləmi vəhşətə mağruq olub da qaldıq, ah,  
Şu çohreyi-mədəniyyətdə xal şəklinde.*

*Süxənviran oxuyur atəşin təranələri  
Bizi bu bağda kim qoydu lal şəklinde?*

*Yetişdi, dəydi səmərlər şumusi-hikmətlə,  
Bizi “müəllimimiz” qoydu kal şəklinde”* [7, s.109].

Onu da qeyd etmək lazımdır ki, “şəklinde” rədifi şərin əvvəllərində yazıb-yaradan digər şairlər də müraciət etmişlər. Belə ki, Hüseyin Cavid və Abdulla Şaiq də eyni rədife poeziyik örnəklər qələmə almışlar. Maraqlıdır ki, Abdulla Şaiqin eyniadlı şeiri Abdulla Cövdətə nəzirə kimi qələmə alınmışdır. Bu fakt isə “Şəklinde” rədifiin Türkiyə poeziyasında kifayət qədər populyar olduğunu göstəricisidir [16, s.43].

M.Hadinin Əbdülhəq Hamid yaradıcılığından bəhrələnməsində diqqəti çəkən məqamlardan biri Türkiyə ədibindən fərqli olaraq onun öz əsərlərində tarixi ekskurslara geniş meydan verməsidir [16, s.44]. Bu isə onu göstərir ki, şair kimdən təsirlənməsindən asılı olmayaq təqlid yoluńa seçməmiş, daim yenilikçi, novator mövqeyini qoruyub saxlaya bilmüşdür. Şeirin orijinal təsir bağışlaşması məhz bu amillə səciyyələnməkdədir.

M.Hadinin “Ağlayan şeirlər” əsəri Rəcaizadə Mahmud Əkrəmə itihaf olunmuşdur. Büyük türk şairinin vəfati münasibətilə qələmə alınan şeirdə ədib onun ölümündən kədərləndiyini ifadə etmişdir:

*“Zülmətli bir mühitdə parlaq ziya idin,  
Şərq aləmində məşələdəri-rəha idin.  
Məğribdə olmasan da, Şərqdə sən bir düha idin,  
Bir şairi-bülənd idin, aləmbahar idin.  
Şimdi bəyaz kəfənlə türabi-siyahdə,  
Yatmaqdasan müəbbəd olan xabgahdə” [7, s.206].*

Məhəmməd Hadi ayrı-ayrı əsərlərində dünyanın görkəmli ədibləri ilə yanaşı, Azərbaycan klassiklərinin əsərlərindən də təsirlənmiş, onların zəngin yaradıcılıq ənənəsindən öz məqsəd və mərmərina uyğun şəkildə bəhrələnmüşdür. Ədibin “Aləmi-müsavatdan” əsəri bu baxımdan səciyyəvidir. Ədəbiyyatşunas Əziz Mirəhmədovun qənaatincə, M.Hadinin bu əsərin başlıca pafosunu “bir çox cəhdətə Nizami “İsgəndərnama”sindəki utopiyani xatırladan ideal cəmiyyət arzuları” təşkil edir [13, s.177].

M.Hadi, həmçinin Nizami Gəncəvinin “Sırlar xəzinəsi” əsərindən “Nuşirəvan və bayquşların səhbəti” məqalətini tərcümə edərək “Ədl-zülm, yaxud bir xərabəzərin mənzərəsi” adı ilə nəşr etdirmiştir [7, s.359-360]. Şübhəsiz ki, ədibin tərcümə üçün N.Gəncəvinin bu əsərini seçməsinin əsas səbəbi burada qaldırılan zülm və despotizm əleyhinə nifrat motivlərinin onun romantik ruhuna yaxın olması izah oluna bilər.

Onu da qeyd edək ki, M.Hadinin klassik Azərbaycan ədəbiyyatının zəngin, mürəkkəb ənənələrindən bəhrələnməsi yalnız mövzu, problem və süjet çərçivəsi ilə məhdudlaşdırır, poetik baxımdan daha geniş aspektləri ilə özünü bürüzə verir. “Klassik şeirin ənənələrini davam etdirərək Hadi insanı daim çalışan, yaradan, quran, vüqarlı, mərd” [13, s.176] göstərmək və görmək istəyini daim gerçəkləşdirməyə çalışmış və yaradıcılığı üçün səciyyəvi olan bu motiv onu heç bir zaman tərk etməmişdir. Bu mənada M.Hadinin yaradıcılığı “Azərbaycan klassik söz ustalarının falsəfi poeziyasının davamı, yeni bir təzahürü” [13, s.173] kimi səciyyələnir.

#### Bədii üslub özəlliyi

Romantik poeziyada üslub problemini səciyyələndirərkən dövrün mütəfakkir şairi Məhəmməd Hadinin yaradıcılığına xüsusi diqqət yetirilməsinə ehtiyac duyulmamışdır. Çünkü əsrin təlatümləri və siyasi keşməkəşləri içərisində yaranan Azərbaycan poeziyasında onun yaradıcılıq üslubu müsəirləri olan digər şairlərin əsərlərindən ciddi tərzdə fərqlənir.

Xatırladaq ki, M.Hadi “incə və intim duyğular şairi deyil, böyük ictimai mövzular şairi” [11, s.432] olduğundan bu amil onun bədii sənətkarlığına da təsirsiz qalmamışdır. Məhz belə bir ideal və məfkurə sahibi olması onun əsərlərinin fərqli bir üslubda yaranmasına gətirib çıxarmışdır. Həmçinin “XX asr romantikləri içərisində Azərbaycan xalqının problemlərindən ən yanılı bəhs edən” [3, s.34-35] bu görkəmli şairin üslub axtarışları da ədəbi məfkurəsinin tərkib hissəsini şərtləndirir.

Bütövlükdə, Məhəmməd Hadinin poetik əsərlərinin dili “o zamanki romantizmin təbiətinə uyğun olan, daha doğrusu, bu təbiətdən doğan təntənəli, bəzəkli, rütmik, xitabkar bir dildir. Buna görə də onun dili realistlərin, müsəri olan bir sira yazıçıların başladığı sadələşmə cərəyanına ziddir. Bu dil klassizizm üslubuna uyğun, ərəb-fars tərkib və ifadələrinin çox işlədildiyi, çətin, yüksək, ağır bir dildir” [11, s.450-451].

Ümumiyyətlə, maarifçi-realist və satirik poeziyadan fərqli olaraq dil və üslubun ağırlığı təkcə M.Hadinin deyil, ötən əsrin əvvəllərində romantik üslubda yazış yaradan digər şairlərin əsərlərində də bu və ya başqa şəkildə müşahidə olunmaqdır. Əlbəttə ki, bu təsadüfi səciyyə daşımur, bilavasitə romantik poeziyanın mövzu və ideal axtarışlarından, həmçinin bu zəminda səykəndiyi və bəhrələndiyi ənənə və qaynaqlardan irəli golirdi. Romantizm cərəyanına mənsub olan digər şairlər kimi, M.Hadinin Türkiyə ədəbiyyatından təsirlənməsi onun şeirlərinin dil və üslubun özünəməxsus tərzdə şəkillənməsini şərtləndirmişdir.

Məhəmməd Hadinin “Timsali-mələk, hüsni məhzun” adlanan şeiri zahirən məhəbbət mövzusunda qələmə alınmış əsər təsiri bağışlayır. Lakin bu şeirin klassik divan ədəbiyyatında olduğu kimi ənənəvi məhəbbət mövzusu çərçivəsində təhlil obyektiñə çevriləməsi doğru deyildir. Şeirdə

müəllif qarşısına çıxan qızın gözəlliyi ilə onun nimdaş görünüşünü canlandıraraq diqqəti cəmiyyətin mövcud sosial problemlərinə yönəltməyə çalışır.

*“Dün gedirkən yolumda gördüm ki,  
Bir gözəl hüzndarı-möhənət idi.*

*Hüsni-zəngin, fəqiri-zəngin idi.  
Cazib idi o cöhreyi-mübki” [7, s.218].*

Ənənəvi divan şeirində fərqli olaraq Məhəmməd Hadinin “Timsali-mələk, hüsni məhzun” adlanan şeirində romantik duyu və düşüncələrlə sosial problemlər maharətlə qarşılaşdırılmış, təsvir olunan gözəl qadın tipi cəmiyyətin ziddiyyətləri fonunda təqdim olunmuşdur. Bu şəkildə kontrast bədii lövhənin yaradılması XX əsrin əvvəllərində meydana gələn poeziya üçün tamamilə yenidir idi və bu səbəbdən geniş oxucu auditoriyasının diqqətini çəkirdi.

AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov M.Hadinin romantizmini səciyyələndirərək onun yalnız mövzu, problem baxımdan deyil, həmçinin: “bədii metod, dünyagörüşü, ideya-obrazlar sistemi, üslubu, dili və s. xüsusiyyətləri ilə sözün əsl mənasında romantik” [13, s.186] şair olduğuna diqqəti yönəldir. Alimin qənaatincə, Məhəmməd Hadi üslub baxımdan romantizm cərəyanına o qədər bağlıdır ki, o istəsə belə realist tərzdə əsərlər yarada bilməzdi. Bu baxımdan şair yaradıcılığının sonuna qədər romantizm cərəyanına bağlı olmuş, realizm platformasına yaxınlaşa bilməmişdir [13, s.186].

Məhəmməd Hadi poetik əsərlərinin mühüm bir qismını nisbətən çətin dil və üslubda qələmə almışdır. Şairin qələmindən çıxan çox az sayıda şeirləri aydın və sadə üslubda yazılmışdır. Müəllifin belə yazıları içərisində ən çox diqqəti calb edən “Dilək olmaz” adlı şeiridir:

*“Sənilər gözələr gülər.  
Alınlar, üzlər gülər.  
Hansi dodağa qonsan,  
Ağızda sözlər gülər” [7, s.275].*

Ədəbiyyatşunas Əziz Mirəhmədovun fikrincə, əsəri “qəsdən çox aydın dildə yanan şair bununla sanki belə yazmağı bacardığını, lakin bunu düz yol saymadığını bildirmək istəmişdir” [13, s.171]. Doğru müləhizələrdir və bununla razılışmamaq mümkün deyildir. Şairin yaradıcılığının bəzi digər örnəkləri də ədəbiyyatşunasının qənaatlarının doğruluğunu sübut etmədədir. Belə ki, M.Hadi “Açıq və aydın düşüncələr” adlı şeirində özünün bir sənətkar kimi dil və üslubla bağlı mövqeyini daha sərrast şəkildə ortaya qoymuşdur. “Parlaq yaz!” deyənlərə epiqrafi ilə dərc olunan şeirin məzmunundan aydın olur ki, şair sadə dil və üslubda böyük problemləri eks etdirməyin mümkünlüyüne inanmadığından bilaşkən bu yolu seçmişdir.

*“Ana dili! Buna lazıim həqiqətən hörmət!  
Gözəl deyirsiniz, amma qolaymı hər əsəri –  
Açıqça, sadəcə yazmaq? Pək incə şeirləri –  
Libasi-ləzif ilə parlatmaq, eyləmək ziba –  
Həqiqətən də çətindir. Bu nazənin zira –  
Lətif əlbisə istər məlaiki-əşar” [7, s.227].*

Şairin fikrincə, gözəl şeirlərin yazılması üçün klassik ənənədən gələn dil və üslubun qorunub saxlanmasına ehtiyac vardır. Çünkü yaradılan lirik qəhrəmanın canlı, obrazlı təsviri üçün bu amil olduqca vacibdir. M.Hadinin bəhs olunan əsərini təhlil obyektiñə çevirən ədəbiyyatşunas Əziz Mirəhmədov yazar: “Hadinin dil və üslubunu bir yandan onun bütün varlığı, sənətə, sözə

*romantik münasibəti, o biri yandan da six bağlı olduğu klassik poetik ənənələr” [13, s.171] şərtləndirməkdədir.*

Akademik İsa Həbibbəyli Məhəmməd Hadinin bədii üslubunun novator, yenilikçi xüsusiyyətlərini onun ədəbi mövqeyi ilə paralel şəkildə səciyyələndirərək yazır: “Novatorluq yollarında axtarışlar Məhəmməd Hadi yaradıcılığının başlıca məzmununu və əsas istiqamətlərini təyin etmiş, zəngin ənənələrə malik olan ədəbiyyat tariximizdə qüdrətli sənətkar kimi fəxri yer qazandırmışdır. Məhəmməd Hadinin yaradıcılığı Azərbaycan şeirində Füzuli və Səməd Vurğun arasında xüsusi mərhələ taşkınlıdır. Bütün bənzərsiz cəhətləri, özünəməxsusluqları ilə bir sıradə Hadi şeiri klassik lirikadan yeni şeirə keçidə hazırlıq baxımından da müümət əhəmiyyət kəsb edir” [6].

Məhəmməd Hadinin romantik üslubu üçün səciyyəvi olan cəhətlərdən biri də şeirlərində fəlsəfiliyin ağır hərəkəti etməsidir. Bu, onu dövrünün əksər sənətkarlarından əhəmiyyətli dərəcədə fərqləndirir. Mir Cəlal və Pənah Xəlilov “Ədəbiyyatşunaslığın əsasları” adlı nəzəri tədqiqatlarında Məhəmməd Hadinin romantik üslubunu səciyyələndirərək yazırlar: “Ədəbiyyatşunaslar... M.Hadini fəlsəfi lirikanın məşhur xadimi hesab edirlər. Cəmiyyət ziddiyətlərinə, bəşərin keçmiş və galəcəyinə insanın hünəri və ülviyəti ilə onun rəzəlati arasındakı təzada-baxışında o, qələm yoldaşlarından özünü dərin mühakimələrinə görə fərqlənmmişdir. M.Hadi şeirlərinin hissi təsir qüdrətindən daha çox, fikirlərinə bəşəriyyətin əməli və təleyi barədə düşüncələrdən doğan iztirablarına görə oxucunu əla alır. M.Hadi müttəəssir etməkdən daha artıq düşündürməyə, bizi öz arzu və niyyətinə, öz fikri istiqamətinə cəlb etməyə malikdir” [12, s.24]. Onu da qeyd etmək lazımdır ki, romantizm ədəbi cərəyanına mənsub olan digər şairlər kimi fəlsəfiliy Məhəmməd Hadi poeziyasında ötəri, keçici, yaxud epizodik səciyyə daşılmamış, onu bütün yaradıcılığı boyu müşayiət etmişdir.

Bütün yaradıcılığı boyu azadlıq, hürriyyət ideyalarını tabliğ edən, xalqı oyanısa, milli kimliyini dərk etməyə səsləyən Məhəmməd Hadinin Cümhuriyyət dövrü şeirlərində eyni motivlərin bu və ya başqa şəkildə davam etdiyi müşahidə olunur. Eyni zamanda, şairin bu dövr yaradıcılığının məhsulu olan əksər şeirlərdə isə onun əsərlərinə xas olan türkçülük, turançılıq, vətəncilik duyğuları daha qabarlıq şəkildə bədii təcəssümünü tapır.

M.Hadinin Cümhuriyyət dövründə biri-birinin ardınca qələmə aldığı “Məskureyi-alıyyəmiz”, “Vaxtin səsi və həyatın özü”, “Əsgərlərimizə – könüllülərimizə” və başqa şeirlərində Vətən, hürriyyət və müstəqil dövlətçilik ideyalarını tərənnüm edilir. Dərin ictimai siqqliyi ilə seçilən “Əsgərlərimizə – könüllülərimizə” şeirində şair üzünü gənclər, əsgərlər, könüllülər tutaraq onları Vətənin azadlığı, işğalçılarından təmizlənməsi uğrunda mübarizəyə səsləyir. Şairin bu müraciəti sadəcə poetik məna kəsb etmir, yurdun, məməkətin gələcəyi ilə bağlı çağırış kimi səsləndiyindən sosial-siyasi önəm daşıyır.

*“Millətin namusu sizdən çox şücaət gözləyir,  
Dövləti-nazvədi-milli qalibiyət gözləyir.  
Bəkləyir sizdən zəfər əfimiz, istiqlalımız,  
Şanlı qeyrət, şanlı hümmət, şanlı cürət gözləyir” [8, s.26].*

Yenə eyni poetik ovqatda qələmə alınmış “Zəfəri-nohayıyo doğru” şeirində ədib əsgər olmağın məsuliyyətini, şərəfini öne çəkərək gəncləri Vətənin təleyinə bigana qalmamağa səsləyir. Şairin fikrincə, əsgər olmaq hər bir vətən övladı üçün yalnız borc deyil, həm də şərəf işidir.

*“Hadi vətəni sevməyi imana çevirdi. Vətən haqqında ən gözəl şeirlərin müəllifi kimi yazdı adını milli ədəbiyyat tarixinə. Hadiya qədər sevgi obrazının bütün çalarları işlənmişdi ədəbiyyatda. Bütün dərinlik ölçülərində gətirilmişdi poeziyaya. Tək Füzuli faktoru kifayət edir fikrimizi əsaslandırmaga. Amma vətəni iman kimi, ömr kimi sevmək təlimi ilk dəfə Hadinin şeirlərindən saçılıdı poeziyaya” [1].* Şübəhəsiz ki, Məhəmməd Hadinin vətənpərvərlik poeziyasını səciyyələndirən bu qənaətlərlə razılaşmamaq mümkün deyildir.

M.Hadi Türk əsgərlərinin Bakını erməni-daşnak birliklərindən azad etməsini böyük ruh yüksəkliyi ilə qarşılımış, bu möhtəşəm tarixi hadisəni orijinal bədii üslubda tərənnüm etmişdir. O, şeirlərində qanlar bahasına qurulan müstəqil Azərbaycan dövlətinin taleyinin xalqın hər bir sira nəfərindən asılı olması qonaqtını vurgulamışdır.

Ədib Vətənin istiqlali, azadlığı uğrunda mücadilə edərək şəhidlik zirvəsinə qalxanları “Şühədayı-hürriyətimizin ərvahına itihəf” şeirində özünəməxsus şəkildə tərənnüm etmişdir. O, milli düşüncəyə sahib vətənpərvər bir şair kimi, “daxildən gələn qürur və cəsarətlə bəyan edir ki, lap dünya alt-üst olub, məhvərindən çıxsa da, türkün üzü “səmti-əməldən”, öz amali uğrunda irəliləməkdən əvvələməyəcək, geri dönməyəcək. Şairin sinəsini qürurla qabardan tarixən türkərin dizinin heç bir döyüşdə, o cümlədən istiqlal savaşında da titramamışdır. Bu qonaqt onda belə bir dərin inam yaradırdı ki, dünya dövlətlərinin birinci cahan savaşında da türk irqi, türk ordusu qalib çıxacaq. Buna onun həm mənəvi, həm fiziki, həm də əqli imkanı var” [4, s.33-34].

### Nəticə / Conclusion

Göründüyü kimi, M.Hadinin əsərlərində Şərqi və Qərbi maarifçilərinin yaradıcılıq ənənələrinə söykəndiyi, yeri gəldikcə onlardan idəya-estetik yönəndə bəhrələndiyi müşahidə olunmaqdadır. Xüsusilə, romantizm cərəyanına mənsub olan başqa şairlər kimi, M.Hadinin Türkiyə ədəbiyyatından təsirlənməsi onun şeirlərinin dil və üslubunun özünəməxsus tərzdə şəkillənməsini şərtləndirən amillərdən biri kimi çıxış edir.

Şairin poeziyasında yenice müstəqillik qazanmış Azərbaycan türkərinin siyasi və ictimai problemləri böyük vətənpərvərlik ruhu ilə tərənnüm edilmişdir. Həmçinin müəllifin yaradıcılığına xas olan romantik pafos Cümhuriyyət dövründə qələmə aldığı əsərlərdə daha qabarlıq şəkildə özünü bürüze verməkdədir.

### Ədəbiyyat / References

1. Akimova, E. İmzalar içinde Hadi, “Ədəbiyyat qəzeti”, 30 noyabr 2019, № 43-44 (5218-19)
2. Akpınar, Y. Azeri Edebiyatı Araştırmaları, İstanbul: Dergah Yayıncıları, 1994.
3. Babayev, B. Romantizm və bədii xarakter problemi, Bakı: Şirvannəşr, 1998.
4. Bayramoğlu, A. Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat, Bakı: Elm, 2003.
5. Gəncəli, M. Ustad və mənəvi şagirdi, “Ədəbiyyat qəzeti”, 30 noyabr 2019.
6. Həbibbəyli, İ. Bənzərsiz sənətkarlıq nümunəsi, “Ədəbiyyat qəzeti”, 30 noyabr 2019.
7. Hadi, M. Seçilmiş əsərləri, Bakı: Şərq-Qərb, 2005.
8. Hərbi marşlar, döyük nəğmələri, qəhrəmanlıq şeirləri, Bakı: Hərbi nəşriyyat, 1998.
9. Qarayev, Y. Tarix: yaxından və uzaqdan, Bakı: Sabah, 1995.
10. Qəribli, İ. Məhəmməd Hadi Azərbaycanda Tofiq Fikrət ırsının ilk araşdırıcısı kimi, “Ədəbiyyat qəzeti”, 30 aprel 2010.
11. Mir Cəlal. Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı, Bakı: Elm və təhsil, 2018.
12. Mir Cəlal. Pənah Xəlilov. Ədəbiyyatşunaslığın əsasları, Bakı: Maarif, 1988.
13. Mirəhmədov, Ə. Azərbaycan ədəbiyyatına dair tədqiqətlər (XIX-XX əsrlər), Bakı: Maarif, 1983.
14. Mirəhmədov, Ə. Məhəmməd Hadi, Bakı: Yazıçı, 1985.
15. Osmanoğlu, M. Unutma, bizləri yad et! “Ədəbiyyat qəzeti”, 30 noyabr 2019
16. Saraclı, Ə. Azərbaycan yazıçıları Cümhuriyyət dönməndə, Bakı: Elm, 2007.

## Поиски традиции, новаторства и художественного стиля в поэзии Мохаммеда Хади

Шаргия Мамедли

Доктор философии по филологии

E-mail: maarifci\_qadinlar@mail.ru

**Резюме.** В статье рассматривается поэтическое наследие одного из видных представителей азербайджанской романтической поэзии XX века Мохаммеда Хади в свете традиций и новаторства. Подчёркнуто его новаторское стремление не подражать напрямую творчеству великих творцов, создавших классическое литературное наследие, а наоборот, повлияв на произведения использовавших его поэтов, создавать свои в новаторском стиле. Тяжёлый, трудно понимаемый язык произведений поэта объясняется с точки зрения необходимости сохранения традиции классического языка и стиля. Излишняя философичность стихов Мохаммеда Хади, написанных в характерном для поэта романтическом стиле, также обосновывается связанностью с классическим стилем. В контексте анализа приведённой в статье проблемы привлечено внимание к опубликованным исследованиям по творчеству поэта, используя их по мере необходимости.

**Ключевые слова:** азербайджанская поэзия, Мохаммед Хади, романтизм, традиция, новаторство